

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2026-cı il
“ 3 ” avqust tarixli
256 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanların icbari sığortası üzrə sığorta ödənişinin məbləği və verilməsi

QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 16.4-1-ci maddəsinə əsasən hazırlanmışdır və həmin Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanların (bundan sonra – sığorta olunan) istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası üzrə sığorta ödənişinin (bundan sonra – sığorta ödənişi) məbləğini və verilməsinin təşkilati və hüquqi əsaslarını müəyyən edir.

1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. **barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığorta olunanlar** – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin işçiləri (əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlanmış işçilər istisna olmaqla), Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan mülki işçiləri;

1.2.2. **ortaaylıq əməkhaqqı** (bu Qaydanın 3.3-cü bəndində nəzərdə tutulan sığorta olunanlara münasibətdə şərti gəlir və 3.4-cü bəndində nəzərdə tutulan sığorta olunanlara münasibətdə isə ortaaylıq gəlir) – aylıq sığorta ödənişinin hesablanması məqsədilə bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq müəyyən edilən məbləğ;

1.2.3. **sığortaçı** – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond);

1.2.4. **sığortalı** – sığorta olunanlar üçün sığorta haqqı ödəyən dövlət orqanları, bələdiyyələr, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslər və büdcə təşkilatları.

1.3. Bu Qaydada istifadə olunan digər anlayışlar Qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

1.4. Sığorta ödənişi sığortalının təqdim etdiyi məlumatlar əsasında bu Qaydanın 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada hesablanan məbləğlərdə Qanunun 16-cı maddəsinə uyğun olaraq aylıq, birdəfəlik və ya əlavə olmaqla ödənilir.

1.5. Bu Qaydanın 1.6-cı bəndi nəzərə alınmaqla sığorta ödənişinin verilməsi ilə bağlı xidmətlər (məlumatların ötürülməsi və yoxlanılması, sığorta ödənişinin təyin edilməsi və s.) Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Əmək və Məşğulluq” altsistemi (bundan sonra – ƏMAS) vasitəsilə göstərilir.

1.6. Barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığorta olunanlar barədə bu Qaydaya uyğun olaraq təqdim edilməli sənədlər (o cümlədən məlumat və arayışlar) ƏMAS-a daxil edilmir, sığortalı tərəfindən kağız daşıyıcıda (elektron daşıyıcı əlavə edilməklə) sığortaçıya təqdim edilir.

2. Sığorta ödənişinin verilməsi üçün təyinatın aparılması

2.1. Sığorta ödənişinin verilməsi üçün təyinat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun olaraq tərtib edilmiş təhqiqat komissiyasının qərarına və ya sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsinə səbəb olan halın sığorta hadisəsi hesab edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarına dair məlumatların (barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığorta olunanlar barədə məlumatlar istisna olmaqla) 3 (üç) iş günü müddətində Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilərək ƏMAS-a daxil edilməsi yolu ilə aparılır.

2.2. Barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığorta olunanlara münasibətdə sığorta ödənişinin verilməsi üçün təyinat istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi ilə bağlı sənədlərin (o cümlədən məlumat və arayışlar) və bu Qaydanın əlavəsinə uyğun olaraq tərtib edilmiş arayışın 5 (beş) iş günü müddətində sığortaçıya təqdim edilməsi yolu ilə aparılır.

2.3. Sığorta hadisəsi nəticəsində və ya həmin hadisənin birbaşa səbəb olduğu sağlamlığın pozulması halından sığorta olunan öldükdə, yaxud sığorta hadisəsinin sığorta olunanın məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş elan edilməsinə və ya xəbərsiz itkin düşməsinə səbəb olduğu halda Qanunun 5.1.2-ci maddəsində nəzərdə tutulan şəxslərdən (o cümlədən, Qanunun 5.3-cü maddəsi nəzərə alınmaqla sığorta olunanın ailə üzvlərindən) və ya onların qanuni nümayəndələrindən (bundan sonra – müraciət edən şəxs) aşağıdakı sənədlər (məlumatlar) sığortalıya daxil olduqdan sonra 3 (üç) iş günü müddətində sığortalı tərəfindən sığorta ödənişinin verilməsi üçün müraciət gücləndirilmiş elektron imza ilə təsdiq edilərək ƏMAS-a daxil edilir:

2.3.1. sığorta olunanın ölüm haqqında şəhadətnaməsi;

2.3.2. sığorta hadisəsi nəticəsində və ya həmin hadisənin birbaşa səbəbi olduğu sağlamlığın pozulması halından sığorta olunan öldüyü halda, onun himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslərə münasibətdə doğum haqqında və ya nikah haqqında şəhadətnamənin surəti və ya qəyyumluq və himayəçilik orqanının qərarının surəti, habelə sığorta olunanın ölümündən sonra doğulmuş uşağına münasibətdə doğum haqqında şəhadətnamənin surəti, ailə üzvlərinə münasibətdə qohumluq əlaqəsini təsdiq edən sənədlərin (doğum haqqında və nikah haqqında şəhadətnamələrin) surəti, habelə valideynlərdən birinin, arvadının (ərinin) və ya digər ailə üzvünün sığorta olunanın himayəsində olmuş və on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb müəssisələrinin rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına

qulluq etmələri halında qohumluq əlaqəsini təsdiq edən sənədlərin (doğum haqqında və nikah haqqında şəhadətnamələrin) surəti və ya qəyyumluq və himayəçilik orqanının qərarının surəti;

2.3.3. müraciət edən şəxsin (şəxslərin) fərdi identifikasiya nömrəsi (FİN);

2.3.4. müraciət edən şəxslə sığorta olunanın qohumluq əlaqəsini (doğum haqqında və nikah haqqında şəhadətnamələr) və ya müraciət edən şəxsin səlahiyyətini təsdiq edən sənədlərin surəti.

2.4. Bu Qaydanın 2.1-ci, 2.2-ci və 2.5-ci bəndlərində nəzərdə tutulan sənədlər (məlumatlar), 2.3-cü bəndində nəzərdə tutulan müraciət və ona əlavə edilən sənədlər (məlumatlar) ƏMAS-a və ya bu Qaydanın 1.6-cı bəndinə uyğun olaraq sığortaçıya daxil olduğu gündən 15 (on beş) iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, bu Qaydanın 2.6-cı bəndi nəzərə alınmaqla uyğunsuzluqlar aşkar edilmədikdə sığorta ödənişinin təyin edilməsi haqqında, əks təqdirdə səbəbi qeyd olunmaqla sığorta ödənişinin təyin edilməsindən imtina olunması haqqında qərar qəbul edilir və bu barədə bu Qaydanın 1.6-cı bəndi nəzərə alınmaqla sığortalının və (və ya) sığorta olunanın (habelə, müraciət edən şəxsin) ƏMAS-dakı şəxsi kabinetinə bildiriş göndərilir.

2.5. Bu Qaydanın 2.4-cü bəndinə əsasən sığorta ödənişinin təyin edilməsi məqsədilə Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlamanın aparılması zamanı sığorta olunanın sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətini itirməsi dərəcəsinə və ya ölümünün qeyd edilən hadisələrlə əlaqəsinə dair məlumatları MEİS-dən əldə olunur.

2.6. Sığorta ödənişinin verilməsindən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş hallarda imtina edilir.

2.7. Bu Qaydanın 2.8-ci bəndi nəzərə alınmaqla sığorta ödənişinin verilməsi üçün təqdim edilmiş sənədlərin və məlumatların tam və (və ya) düzgün olmadığı müəyyən edildiyinə görə sığorta ödənişinin verilməsindən imtina edildikdə imtinaya səbəb olan hallar aradan qaldırıldıqdan sonra sığorta ödənişinin verilməsi üçün sənədlər və məlumatlar bu Qayda ilə müəyyən edilmiş qaydada təkrar ƏMAS-a daxil edilir.

2.8. Bu Qaydada nəzərdə tutulmuş sənədləri və məlumatları “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə müvafiq dövlət orqanlarından (qurumlarından) əldə etmək mümkün olduqda, həmin sənədlərin və məlumatların təqdim edilməsi sığortalıdan və ya müraciət edən şəxsdən tələb olunmur. Belə sənədlərin və məlumatların EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanlarından (qurumlarından) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir.

2.9. Sığortalı və digər aidiyyəti orqanlar (qurumlar) sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin və məlumatların əldə edilməsində sığorta olunana və ya müraciət edən şəxsə kömək etməlidirlər.

2.10. 2026-cı il yanvarın 1-dən sonra baş verən sığorta hadisəsinə görə Fond tərəfindən sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin dəyişməsi, sığorta olunanın ölməsi (yaxud məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş elan edilməsi və ya xəbərsiz itkin düşməsi) və ya Qanunun 5.1.2.4-cü maddəsində qeyd edilən halın yaranması səbəbindən sığortalı tərəfindən təkrar müraciət edildikdə bu Qaydanın 2.1-ci, 2.2-ci (bu Qaydaya əlavə istisna olmaqla) və 2.3-cü bəndlərində qeyd edilən sənədlərin və məlumatların yenidən təqdim edilməsi tələb olunmur. Həmin sığorta ödənişinin məbləği bu Qaydanın 5.2-ci bəndinə uyğun olaraq müəyyən edilir.

3. Ortaaylıq əməkhaqqının (şerti gəlirin, ortaaylıq gəlirin) hesablanması

3.1. Əmək müqaviləsi əsasında əmək funksiyalarını yerinə yetirən sığorta olunanlara münasibətdə ortaaylıq əməkhaqqı sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 12 (on iki) təqvim ayı üzrə sığorta olunanın əmək müqaviləsində (yalnız sığorta hadisəsinə səbəb olmuş əmək fəaliyyətinə dair bağlanmış və həmin halın baş verdiyi tarixə qüvvədə olan) nəzərdə tutulan vəzifə maaşı və ona əlavənin məbləğləri cəminin on ikiyə bölünməsi yolu ilə hesablanır.

3.2. Əmək müqaviləsi sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəl daha az müddətə qüvvədə olduğu halda ortaaylıq əməkhaqqı həmin hadisədən əvvəlki 12 (on iki) təqvim ayına daxil olan tam təqvim ayları üzrə əmək müqaviləsində nəzərdə tutulan vəzifə maaşı və ona əlavənin məbləğləri cəminin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Əmək müqaviləsi sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 1 (bir) aydan az müddətdə qüvvədə olduğu halda, həmin müqavilədə nəzərdə tutulan aylıq vəzifə maaşı və ona əlavənin məbləğinin cəmi sığorta olunanın ortaaylıq əməkhaqqı kimi nəzərə alınır.

3.3. Sığortalıda istehsalat təcrübəsi (təlimi) keçən tələbələrin və şagirdlərin, könüllü fəaliyyətin iştirakçısı olan könüllülərin şerti gəliri həmin şəxslərə münasibətdə sığorta haqqının hesablandığı tarixə ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqına bərabər tutulur.

3.4. Sığortalı ilə mülki-hüquqi müqavilə əsasında öhdəliklərini yerinə yetirən sığorta olunanlara münasibətdə ortaaylıq gəlir yalnız sığorta hadisəsinə səbəb olmuş fəaliyyətə dair bağlanmış və həmin halın baş verdiyi tarixə qüvvədə olan mülki-hüquqi müqavilə ilə müəyyən edilmiş qiymətin (vaxtaşırı ödənilməsi nəzərdə tutulduğu halda müqavilənin qüvvədəolma müddəti üzrə hesablanan ümumi qiymətin) müqavilənin qüvvədə olduğu tam ayların sayına bölünməsi yolu ilə hesablanır. Mülki-hüquqi müqavilə 1 (bir) aydan az müddətdə bağlandıqı halda, həmin müqavilənin qiyməti sığorta olunanın ortaaylıq gəliri kimi nəzərə alınır.

4. Sığorta ödənişi məbləğlərinin hesablanması, aylıq sığorta ödənişinin dayandırılması və yenidən hesablanması

4.1. Aylıq, birdəfəlik və ya əlavə sığorta ödənişinin təyin edilməsi halları və şərtləri Qanunun 16.2–16.4-cü maddələrinə əsasən müəyyən edilir.

4.2. Birdəfəlik sığorta ödənişinin məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydası"na uyğun olaraq hesablanır.

4.3. Qanunla birdəfəlik sığorta ödənişinin verilməsi nəzərdə tutulan hallarda bu Qaydaya uyğun olaraq hesablanmış sığorta ödənişinin məbləği sığorta hadisəsinin baş verdiyi tarixə ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının min mislindən artıq olmamaqla təyin edilir və ödənilir.

4.4. Aylıq sığorta ödənişinin məbləği bu Qaydanın 3-cü hissəsinə əsasən müəyyən edilən ortaaylıq əməkhaqqının sığorta hadisəsi nəticəsində itirilmiş peşə əmək qabiliyyətinin faizi miqdarında hesablanır və peşə əmək qabiliyyətinin itirilməsi müddətinə təyin edilir.

4.5. Aşağıdakı hallarda aylıq sığorta ödənişinin verilməsi həmin məlumatların MEİS-ə daxil olduğu tarixdən sonrakı ayın 1-dən dayandırılır və ya yenidən hesablanmaqla təkrar təyin edilir:

4.5.1. sığorta olunan vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə);

4.5.2. sığorta olunanın peşə əmək qabiliyyətinin tam bərpa olunması haqqında Nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin (bundan sonra – Agentlik) qərarı olduqda;

4.5.3. sığorta olunan peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyənləşdirilməsi məqsədilə təkrar müayinə olunmaqdan imtina etdikdə;

4.5.4. sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi müddəti bitdikdə;

4.5.5. sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin dəyişdirilməsinə dair Agentliyin qərarı olduqda;

4.5.6. Agentliyin peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi haqqında qərarına əsasən sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı yeni müddət müəyyən edildikdə.

4.6. Peşə əmək qabiliyyətinin itirilməsi müddətinin bitdiyinə görə aylıq sığorta ödənişinin dayandırıldığı halda, həmin müddətin bitməsindən sonra 6 (altı) ay ərzində xəstəlik, zədə və çatışmazlığın davam etməsi halında Agentliyin qərarı ilə peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi yenidən müəyyən edildikdə aylıq sığorta ödənişi dayandırıldığı aydan yenidən hesablanmaqla təyin edilir.

4.7. Bu Qaydanın 4.5.3-cü yarımbəndinə əsasən aylıq sığorta ödənişi dayandırıldığı halda həmin əsasın aradan qalxdığı tarixdən Agentliyin qərarına uyğun olaraq aylıq sığorta ödənişi təyin edilir.

4.8. Əlavə sığorta ödənişinin məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə əlavə sığorta ödənişi məbləğinin hesablanması Qaydası”na əsasən müəyyən edilir.

5. Sığorta ödənişinin verilməsi

5.1. Sığorta ödənişi bu Qaydanın 2.4-cü bəndində qeyd edilən müddət ərzində Fond tərəfindən nağdsız qaydada ödənilir və bu barədə dərhal sığortalı və (və ya) sığorta olunanın (habelə müraciət edən şəxsin) ƏMAS-da olan şəxsi kabinetinə və ya əlaqə vasitələrindən birinə bildiriş göndərilir.

5.2. Bu Qaydanın 2.10-cu bəndində qeyd olunan tarixdən sonra baş verən sığorta hadisəsinə görə Fond tərəfindən sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin dəyişməsi və ya sığorta olunanın ölməsi (yaxud məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş elan edilməsi və ya xəbərsiz itkin düşməsi) halında sığorta ödənişinin məbləği əvvəllər ödənilmiş sığorta ödənişinin məbləği (məbləğləri) qədər azaldılmaqla yenidən hesablanır və bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla ödənilir.

5.3. Sığortalı və faydalanan şəxs tərəfindən səhv və ya təhrif olunmuş məlumatların təqdim olunması nəticəsində yaranan sığorta ödənişi üzrə artıq ödəmələr müvafiq olaraq sığortalı və ya faydalanan şəxs tərəfindən Fonda geri qaytarılır.

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanların icbari sığortası üzrə sığorta ödənişinin məbləği və verilməsi Qaydası”na

əlavə

Baş vermiş hadisə və sığorta olunana dair

ARAYIŞ

№ _____

Tarix _____

1. Sığortalı

- 1.1. Sığortalının tam adı _____
- 1.2. Sığortalının ünvanı _____
- 1.3. Sığortalının hesab nömrəsi _____
- 1.4. Barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığorta olunanlara münasibətdə unikal kod _____
- 1.5. Sığorta olunanın təvəllüdü _____

2. Hadisə

- 2.1. İstehsalatda bədbəxt hadisənin və ya peşə xəstəliyinin səbəbi və başvermə şəraiti (hadisə alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən sərxoş vəziyyətdə olması halında baş verdikdə, bu barədə məlumat) _____
- 2.2. Hadisənin baş verdiyi tarix _____
- 2.3. Hadisə yeri _____
- 2.4. Hadisənin nəticəsi (ölüm, peşə əmək qabiliyyətinin itirilməsi) _____
- 2.5. Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi və müddəti _____
- 2.6. Hadisə ilə birbaşa bağlı olan qəsdən törədilmiş cinayətin əlamətlərinə dair məlumatlar
 vardır ☐ yoxdur ☐
- 2.7. Hadisənin sığorta olunanın özünə qəsd etməsi nəticəsində baş verdiyinə dair məlumatlar
 vardır ☐ yoxdur ☐
- 2.8. İstehsalatda bədbəxt hadisə hesab olunurmu?
 bəli ☐ xeyr ☐
- 2.9. Peşə xəstəliyi hesab olunurmu?
 bəli ☐ xeyr ☐

 (qurumun adı, səlahiyyətli şəxsin soyadı, adı, atasının adı və vəzifəsi)

M.Y.